


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin I rüblük HESABATI (2-ci hissə)

Ailə məsələləri sahəsində həyata keçirilmiş tədbirlər. Komitə tərəfindən **“Birlikdə faydalanaq”** adlı yeni layihəyə start verilmişdir. Layihənin əsas məqsədi ailədaxili münasibətlərdə yaşanan psixoloji dəyişikliklər, valideyn-uşaq münasibətləri, həmçinin müasir dövrdə ailələri narahat edən digər aktual mövzularla bağlı mütəxəssislərin iştirakı ilə müzakirələrin təşkil olunmasıdır. Vətəndaşlar layihə çərçivəsində mütəxəssislərlə onlayn və canlı görüş, diskussiya aparmaq imkanı əldə edəcəklər. Layihə çərçivəsində ilk görüş **“Ailənin psixoloji iqlimi”** mövzusunda olmuşdur.

2022-ci ilin illik rübündə təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirləri davam etdirilmişdir. Lənkəran Dövlət Universitetinin nəznində Sosial və Aqrar-Texnoloji Kollecinin tələbə və müəllim heyətinin iştirakı ilə **“Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzini veridşlərinin formalaşdırılması”** mövzusunda onlayn, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin iştirakı ilə **“Məişət zorakılığına YOX deyək!”** adlı tədbirlər keçirilmişdir.

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagird və müəllim heyətinin iştirakı ilə **“Sağlam ətraf mühit və sağlam həyat tərzini”** mövzusunda maarifləndirici görüş təşkil olunmuşdur.

Cədvəl 1. Ailə məsələləri ilə bağlı tədbirlər.




Qadın problemləri və gender məsələləri sahəsində həyata keçirilmiş tədbirlər. Komitənin BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əməkdaşlığı ilə birgə **“Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək”** layihəsi

çərçivəsində Komitə sədrinin iştirakı ilə Sumqayıt Qadın Resurs Mərkəzi açılışı baş tutmuşdur. Mərkəzdə həssas qrupdan olan qadınlarla görüş keçirilmiş və onların əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

Komitə tərəfindən Qadın Resurs Mərkəzlərinin əməkdaşları üçün onlayn kommunikasiya və sosial media təlimi keçirilmişdir.

Cədvəl 2. Qadın Resur Mərkəzləri tərəfindən həyata keçirilən təlimlər.



Komitə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə **“Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində”** mövzusunda konfrans keçirilmişdir. Konfransın yekununda 2021-ci ildə start verilən **“Gənc Qızların Təhsilinə Dəstək”** Kampaniyasına qoşulmuş özəl sektor nümayəndələri Komitə tərəfindən mükafatlandırılmışdır.

Bakı Dövlət Universitetində gənc qızların hüquq mühafizə orqanlarında xidmətə həvəsləndirilməsi məqsədilə onların qeyd olunan sahədə təcrübəli qadın əməkdaşlarla görüşü təşkil edilmişdir.

“Uşaq Səfirlər Məclisi”nin təşəbbüsü, Komitə və “Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə xüsusi istedadı və fəallığı ilə seçilən Uşaq Səfirlər Məclisinin üzvlərinə uşaqların fərdi bacarıqlarının inkişafı üzrə “Natiqlik – gözəl danışma sənəti” adlı təlim keçirilmişdir.


“Qızlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində şagirdlərin iştirakilə tanınmış alim, idmançı, ixtiraçı, yaradıcı qadınlarla mütəmadi görüşlər təşkil olunur. Layihə çərçivəsində növbəti görüşlər Şüvəlen Gənclər evində tarzən və pedaqoq Humay Qədimovanın iştirakı ilə keçirilmişdir.

Fevral-mart aylarında layihə çərçivəsində görüşlər İmişli və Samux rayonlarında həyata keçirilmişdir.

Komitənin təşəbbüsü ilə İctimai Televiziyada (İTV) yayımlanan “Sabaha saxlamayaq” verilişində **“Uşaqlarımızı zərərli informasiyalardan necə qoruyaq?”** mövzusu müzakirə edilmişdir.


Komitənin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Peşəkar İxtisasartırma Proqramının birgə təşkilatçılığı, Təhsil Nazirliyin dəstəyi ilə Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil müəssisələrində fəaliyyət göstərən məktəb psixoloqları üçün **“Sosial-Emosional Öyrənmə”** adlı onlayn təlim keçirilmişdir.

Cədvəl 3. Uşaq məsələləri sahəsində keçirilən tədbirlər.




2022-ci ilin I rübü ərzində Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə müxtəlif mövzularda 840 müraciət edilmişdir. Bu müraciətlərdən 474-ü təmin olunmuşdur.

Qrafik 1. UADM-lərə daxil olan müraciətlərin mövzular üzrə təhlili



Birinci rüb  rzində UADM-l r t r find n 9 D vlet Proqramının 17 b ndi  zr  70 t dbir ke irilmiŐ, 1323 n sx  buklet paylanılmıŐ, **“Ail  baŐcisına m ktub”** aksiyası davam etdirilmiŐdir.

C dv l 4. UADM-l r t r find n ke iril n t dbir v  t liml r.



UŐaq v  Ail l r  D st k M rk zl ri v  İcma Resurs M rk zl ri t r find n 21 rayonda ke iril n **“a ıq qapı”** g n nd  m xt lif probleml r  baėlı m raci t ed n 397 v t ndaŐa psixoloji, h quqi v  sosial probleml rin h lli  zr  d st k g st rilmiŐdir.

Beyn lxalq  laq l rin inkiŐafı sah sində f aliyy tl r. Komit  t r find n 17 ay davam ed n **“Az rbaycanda m iŐ t zorakılıėı qurbanlarının t hl k sizliyinin v  onlara d st yin t min edilməsi  c n d vlet qurumlarının v  yerli s viyyədə istiqam tl ndirm  mexanizml rinin imkanlarının g cl ndirilməsi”** adlı Tvinning layihəsi yekun t dbiri ke irilmiŐdir.

BMT-nin Azərbaycan N may nd liyinin v  Beyn lxalq M nasib tl rin T hlili M rk zinin birg  t Őkilat ılıėı il  **“Qadın, s lh v  t hl k sizlik: Post m naqiŐ  d vr nd  b rpa iŐl rində qadınların rolu”** m vzusunda ke irilmiŐ konfransda Komit nin s dri  ıxıŐ etmiŐdir.

Komit  s dri Bahar Muradova BMT-nin Qadınların V ziyy ti  zr  Komissiyasının 66-cı sessiyasında **“İqlim d yiŐikliyi,  traf m hit v  f lak t riskl rinin azaldılması strategiyaları v  proqramları kontekstində gender b rab rliyi, b t n qadın v  qızların s lahiyy tl rinin artırılmasına nail olmaq”** m vzusuna h sr edilmiŐ nazirl r s viyy sində d yirmi masada onlayn formatda  ıxıŐ etmiŐdir.

Komit  s drinin Latviyanın Azərbaycan Respublikasındaki f vq lad  v  s lahiyy tli s firi Dainis QaranŐs il  g r Ő  ke irilmiŐdir.

Cari ilin birinci r b nd  **“Avropa İttifaqı-Azərbaycan İllik F aliyy t Proqramı”**nın m zakirəsi h yata ke irilmiŐdir.

Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (PGG II) proqramı üzrə Yerli Rəhbər Komitənin video-konfrans formatında iclasında Komitə əməkdaşları iştirak etmişdir.